



aban ay: onun mafatn Peymbrin (s) z verck

Mbark aban ay artq daxil olub. "aylq" adlandrlan xsusi mnvi-ruhi dnmin artq 1 ay geriddir. Qarda .tqribn 2 ay mnvi faydalama frsti var

!Arannews :Bismillhir-Rahmnir-Rahim

Mübark aban ay artq daxil olub. "Üçaylq” adlandrlan xüsusi mnvi-ruhi dönmin artq 1 ay geriddir. Qarda tqribn 2 ay mnvi .faydalama fürsti var

V slind aban ay mübark Ramazan ay üçün giri v müqddim sciyysi dayr. Ramazan ayndak lahi ziyaft üçün, insann aban ayndak düünclrinin, istifarlar, yerin yetirdiyi mllrin, tfkkürllrinin böyük hmiyyti vardr. Üca Allahdan duamz budur ki, zehni, fikri, ruhi, qlbi hazrlqlara malik olmaq tofiqatn !cmi insanlara nsib etsin

aban aynn dua, zikr v ibadtlri

nsann mnvi ilri düzlmeyinc, onun hanssa uura çatmas .mümkün olmur. Zahiri nailiyetlrdn söhbt getmir nsan mq edib, yüksk idman göstricilri ortala qoya bilr, çoxlu mul olub, tdqiqat aparb, ixtiralar v kflr ed bilr, müxtlif istedadlar tzahür ed bilr. Amma bunlar öz-özlüyünd mütlq dyrlilikdn xalidir. Bunlar o zaman qiymtlidir ki, insan harmonik surtd .yaasn, mnvi-xlaqi fundamental baza sasnda inkiaf etsin

Bu baxmdan aban ay çox ciddi v msuliyetli bir dönmdir.

Çünki Ramazan ayndak lahi ziyaftin önüdür. V bann fikri v ruhi hazrln hyata keçirmk üçün bu ayn dua .v zikrlri böyük hmiyyt dayr

ziz Peymbrimiz (s) v mamlarmz () mnvi-ruhi yüksli baxmndan ilin lamtdar vaxtlarna, o cümldn d aban ayna xüsusi önm verrdir. aban .ayn Msumlarmz () dua, zikr, tvccö, ibad v istifar ay kimi standardlar

Bu ayda "abaniyy münacatlar” adlanan Uca Allahla bir ünsiyyt var ki, insan - istyn insan, düünn insan, axtaran insan .mnvi süfrnin knarnda yldir bilr

abaniyy münacatlar” sanki Allahdan bir qlb aydnl, qlb diriliyi istmk" .fürstdir. Allah drgahnda mnvi nemtlrdn bir qdr ld etmk fürstdir nsan sanki öz cannda, qlbind olan zülmt örtükllrinin aradan götürmk istyir. V bu örtükllrin yox olmas .;üçün bir fürstdir "abaniyy münacatlar&rdquo

Nur olan Allahdan nuraniyyt qbul ed bilmk fürstdir bu. Bir Allahdan ki, Özü Nurdur v Nurun özüdür, insann qlbind lahi .nuru qbul etmk üçün müvafiq rait yaranr

Bir haiy çxaq ki, bu dua v zikrlrd ümumilikd drin tsir potensial mövcuddur. nsan duan ed-ed, zikri oxuya-oxuya onlardak mnalar tdrinc mnimsyir v bir zaman yeti bilr ki, insan bu mnalarla yaasn, hyatn bu .müddalara uyun qursun

Götürk el ötn Rcb aynn gündlik duasn. Bnd bu duada .iqrar edir ki, hr bir xeyir Allahdandr v hr bir rdn Ona pnah aparr

Bndnin az, zif mllrin müqabilind bol-bol nemtlri onun üzrin ta edn Allahdr. styn d verndir, istmyn d. Öz böyük rhmti il Onu

tanyana da verndir, tanmayana da. badt edn insan, bu ayn bütün nemtlrindn faydalana bilms d, Allahn lütfü-inaytil bu ayn brktindn az .da olsa, ruhuna hopdura bilir

Bu ruhuna qbul etdiyinin brktindn, ban aynn fziltlrini drk etmk v onlardan yararlanmaq hazrl ml glir insanda. V bnd sy ets, Uca Allahn tofiqat il, ban .ayndan bu mnvi paylardan apara bilir

Zira, mnvi nemtlri qbul etmk üçün insann müvafiq tutumu olmaldr. nsan vvl grk daxilini tmizlsin, özünü hazrlasn ki, Ramazan aynda ona doru gln lahi nuraniyyti qbul etmk iqtidarna malik ola .bilsin

Sanki bir çaydr rcb v aban aylar. nsan hr gün n qdr bacarra, ba vurur, yuyunur bu mnviyyat çaynda. N qdr bacarra, öz ruhunu tmizlyir bu çayda. Mübark Ramazan ayna artq yeni bir ovqatla, ...tmizlnmi v riqqqli qlbl çxr bnd

Hüseynsevrlr ay

Hüseynsevrlr üçüxüsusi bir aydr aban. Bu ayn 3-cü günü hidlr Srvri mam Hüseynin () mövlud günüdür. Krbla qhrman büfzl Abbasn () mövludu .is ayn 4-dür

Fdakarl, zülm müqavimtin simvolu olan Hzrt Abbasn () mövludu. abann 5-i is mam Hüseyn () yadigar, Aura ahidi, Krbla müsibtini dünyaya car çkn, zalm yezid istibdadn titrdn mam Zeynl-abidinin () - Hüseyn olu linin () mövlud günüdür. Bndlilik simvolu olan, scd simvolu olan Hzrt Sccadn .() mövludu

Bütün dünyada azadlrin simvolu olan bir xsiyytin mövludu olan bir aydr aban ay. Baxsaq, görrik ki, bir bu 3 günd .n böyük mnvi potensial vardr

Ayn ortasnda is - "Nimeyi-aban” ad il mhur olan 15-ci günd Zman Sahibi Hzrt Mehdinin (.f.) mövludu günüdür. Briyytin gliinin intizarnda olan bir ksin mövlududur "Nimeyi-aban”da. Haqq-dalt simvolunun, briyyti zülmdn qurtaracaq bir mübark ismin ...mövlududur o gün

Bütün öz misilsiz xüsusiyatlri il yana, aban ay bu 4 mübark mövlud günlri saysind drkedilmz bir yükskliy qalxr. Mümkün deyil ki, insan istsin Allahdan, çalsn, sy etsin v bu böyüklükd mnvi potensialn müqabilind libo qalsn. Amma insan öz ilrini programladrmasa, özünü hazrlamasa, qlbi il mul olmasa, sy etms mnviyyat süfrsinin yannda .ylmkdn özünü mhrum ed bilir

.Peymbr (s) bu ayda oruc tutana fatçi olacan vd edir ziz slam Peymbri (s) buyurur: "aban - mnim aymdr, Ramazan ay - Allahn aydr. Hr kim mnim aymdan 1 gün oruc tutsa, Qiyamt günü mn onun .;fatçisi olaram&rdquo

Açq-akar bir yol göstrilir o insana ki, Hzrt Rsuli-krmin () fatçiliyini arzulayr. Bu ayn ehtiramn yüksk bilib, oruc tutan insan üçün Xtmül-nbiya - Peymbrlrin Möhürü, Sonuncu lahi Elçi (s) fatçi olar Qiyamt .gününd

Hzrt Peymbr (s) o adamn fatçisi olar ki, buna lyaqti olsun, buna uyun

tutumu olsun, sviyysi çatsn. Allaha xatir xalis ibadt edn insan, bütün shv v xtalarna baxmayaraq, ruhunu qorumaa çalmdr v buna gör Hzrt Rsuli-krmin (s) fatin ümid bsly bilir. aban aynn orucunun drcsi gör n qdrdir ki, insan Peymbrin (s) fatçiliyini qazanmaadk yüksld bilir. aban aynn bel bir gücü, bel bir .imkanlar var

Nql edirlr ki, ziz slam Peymbrinin (s) özü aban ayn oruc tutard v onu .Ramazan ayna vsl edrdi, birldirrdi

Böyük slam Peymbrindn (s) buyurulur: "aban - mnim aymdr. Bs bu ayda öz peymbrinizin sevgisini qazanmaq v Allaha yaxnlamaq .;üçün oruc tutunuz&rdquo

Ccedil;ox dqiq reseptdir ki, Rsuli-krm (s) müslmanlarn nzrin& çatdrr. O Hzrtin (s) mhbbtini nec qazanmaq olar? Allaha yaxnlamaqla, .xalis ibadtlri Allah üçün yerin yetirmkl

V Peymbrimiz (s) buyurur ki, bu yaxnlama syinin tzahürü - oruc kimi ibadtlrdir. Demk, aban aynn orucu öz-özlüyünd mübarklik yükü damaqla yana, insan üçün Peymbr (s) sevgisini qazandrr, Allaha tqrrübü, Allaha yaxnl insana .nsib edir

aban aynn orucu - behitin açardr

aban aynn orucu - behit açarlardandr. Hzrt Rsulullah (s) buyurub: "aban - mnim aymdr. Hr kim bu ayda bir gün oruc tutsa - behit ona vacib .;olar&rdquo

Tsvvür edk: birc gün ixlasl oruc, behit aparan bir vsil ola bilr. nsan .hyatnda intibah prosesi hmin o birc günldn, birc saat v dqqlrdn balayr nsan hr saat özün nzart edir ki, günah etmsin. Göz günah, dil günah, qulaq günah, qlb günah etmsin. Sonra .bu özün nzart artq günlr keçir, günli hat edir Nhayt, bir gün glir ki, insann özünzarti, ibadi durumda olmas fasilsiz bir proses çevrilir. N edirs-etsin - ticartl muldur, drs oxuyur, valideyni il, övlad il, hyat yolda il, qohum-qonusu il ünsiyet saxlindr, yaxlqlara dvt edib, pisliklrdn çkindirir insanlar, öz mlumatlln, bilgisini artrr, dinclir, idman edir, syaht gedir, ictimai hyatda itirak edir - hr bir tzahüründ ibadtd olur insan. Çünki Allah istyn kimi edir v Allaha gör edir. Hmin bu 1 saatlardan, 1 günldn balayan rfl .yoldur bu

aban aynn orucunun Peymbr (s) mhbbtini qazandran, Allaha yaxnladran v behit .aparan bir amil olmas bard hli-beytdn () silsilvi surtd nql olunub

Altnc mam Hzrt Cfr Sadiq () öz babas 4-cü mam Hzrt Sccadn () dilindn bel nql edir: "El ki, aban ay daxil olard, Hzrt Zeynlabidin () öz shabn yard v buyurard: ”Ey mnim shabm! Bilirsiniz bu, n aydr?! Bu, aban .aydr

V Hzrt Rsul buyurmudur: "aban - mnim aymdr. Bs bu ayda öz peymbrinizin mhbbtini clb etmk üçün v Allahnza yaxnlamaq .;üçün - oruc tutunuz&rdquo

Sonra mam Zeynlabidin () Allaha and içrk buyurur ki, atam Hüseyn ibn lidn () eitdim ki, buyurub: "mirlmöminin (Hzrt li ()) eidib ki, hr kim Peymbrin (s) mhbbtini clb etmk v Allaha yaxnlamaq üçün abann orucunu tutsa, Allah-Tala onu sevr v Qiyamt gününd öz .;kramtin yaxn edr v behiti ona vacib edr&rdquo

abanda n gümeli;zl mllr
aban aynn orucunun yuuml;ksk fziltlri bard dini mnblrd çox vurulanb.
mam Cfr Sadiq () öz yaxnlarndan birin buyurur: "Öz trafnda olan
kslri abann orucuna vadar et (tkidl dvt et)”. O yaxn soruur: "Sn fda olum!
;Mgr onun fziltind bir ey gümeli;rürsn?”
mam () buyurdu: "Bli. Allahn Rsulu (s) hr vaxt ki, abann hilaln
gümeli;rürdü, carçya taprard ki, Mdind nida etsin: ”Ey
"Mdin hli! Mn Allah trfindn sizin üçün gümeli;ndrilmim
Sonra buyurard "Agah olunuz! Hqiqtn aban - mnim aymdr. Allahn rhmti olsun o
.";ks ki, mn mnim aymda kömk ed - yni oruc tutu”
Carç gzrdi Mdinni v insanlar aban aynn orucuna dvt edrdi. slind bu
gündk o çar sslnir v iman hli Peymibr (s) aynda Rsuli-krm (s)
kömk etmy - oruc tutmaqla öz qlbini tmizlmy, dinini yaatmaa dvt
!edilir. Allah cmi müslmanlara bu nidalar cavablandrma qismt etsin
Hzrt li (s) d hmçinin buyurard: "O zamandan ki, eitdim ki, Rsulun (s)
carçs abanda nida verdi, aban aynn orucu mndn fövt olmaybdr. V
o zamana qdr ki, saam, Allahn izni il, inallah, (abann orucu) mndn fövt
.;olmayacaq”
mam Cfr Sadiqdn () soruduqda ki, aban aynda n yax mllr hansdr, o Hzrt () sual
bel cavablandrmd: "Tsddüq (sdq vermk) v istifar (tövb etmk,
.;balanmaq dilmk). Hr kim bu ayda sdq verr, Allah-Tala onu trbiyldirr&rdquo
nsan trbiyldirn, inkiaf etdirn - Allahdr. nsann mli müqabilind onun qlbin
müvafiq durum, müvafiq trbiy hopur. V sdq - insann qlbinin lahi
.trbiysin yardm edn vasitlrndir
V sdqnin az-çoxu mühüm deyil, keyfiyyeti
mühümdür. Kmiyyti az ola bilr, amma sdq smimi qlbdn verils,
.insann özün tsiri çox gözl olar
:Tbrrük üçün ban aynn bzi mllrin diqqt yetirk
Hr gün 70 df: "stfirullah v s'luhut tubh” ("Allahdah
.balanmaq istyirm v Ona trf qaydram”) zikrini demk
Bu bir ay rzind 1000 df: "L ilah illallah v la n'bu ill iyyhu, muxlisin Ihud-
din v lv krihl-murikun” ("Allahdan baqa tanr yoxdur, müriklin xouna
.glms d dini yalnz Allaha mxsus edrk, Ona ibadt edirik”) zikrini demk
Bu zikr üçün çox savab v fzilt deyilmidir, onlardan biri
.budur ki, onu deyn insann ml dftrin 1000 ilin ibadti yazlar
Bu ayn hr cüm axam günü 2-rüktli namaz qlnr, hr 2
rüktd "Fatih”dn sonra 100 df "xlas” sursi oxunur. Namazdan
.sonra 100 df salavat deyilir
Allah-Tala bel bir namaz qlan bndnin din v dünya barsindki hactini ona ta
edr. Bu günld oruc tutman da böyük fzilti var. Nql edilir ki,
aban aynn hr cüm axam günü (hr dördüncü
.günü) smalar bzn
Mlkrl deyrlr: "lahi! Bu günd oruc tutanlar bala v onlarn duasn qbul
.;et”
Hzrt Peymbrdn (s) nql edirlr ki, aban aynn bazar erts v cüm axam
günü oruc tutann Allah-Tala 20 dünya v 20 axirt hactini yerin
.yetirr
Bu ayda çoxlu salavat - "Allahumm salli al Muhmmdin v Ali-
.Muhmm” demk fziltlidir
Hzrt Peymbr (s) nisbt veriln hdissd buyurulub ki, kim aban aynn ilk 3

günü oruc tutub (hmin 3 günün) geclri 2 rukt namaz
qlsa, hr ruktd bir df "Fatih”, 11 df "xlas” surlrini oxusa,
.böyük savablar ld edckdir
!Allah Tala bizlr bu fziltlri drk etmyi v onlara ml etmyi nsib etsin. Amin